

Xülasə

Ad, soyad, ata adı: Quliyeva Tahirə Əli

Xarici dil: rus

Ali təhsil statusu:

Dərəcə	İxtisas	Universitet	İl
Bakalavriat	Tarix və ictimaiyyət müəllimi	Stepanakert Dövlət İnstitutu	1980
Magistratura			
Doktorantura			

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

Çalışdığı vəzifələr:

Vəzifəsi	İş yeri	İl
Müəllim	Xocalı kənd orta məktəbi	1980-1990
Müəllim	Azərbaycan Maliyyə İqtisad Kollecinin Xocalı filialı	1990-2000
Müəllim	Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı	2000-2006
Baş müəllim	Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı	2006-2015
Müəllim	Mingəçevir Dövlət Universiteti	2015

Mükafatlar:

1. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktor əvəzi f.f.d. X.E.Həsənova tərəfindən uzunmüddətli pedaqoji fəaliyyətinə görə verilmiş fəxri fərman, 2006.
2. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktor əvəzi f.f.d. X.E.Həsənova tərəfindən "Fəal və interaktiv təlim/tədris metodları" kursunda təlim keçdiyi üçün verilmiş Sertifikat, **2005**.
3. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının direktoru prof. O.Rzayev tərəfindən "Fəal və interaktiv təlim/tədris metodları" kursunda təlim keçdiyi üçün verilmiş Sertifikat, 2010.
4. "Heydər Əliyev və Azərbaycanda təhsil" adlı buraxılış işi yazmışdır.2009, vəsiqə İB №059152.
5. Mingəçevir Dövlət Universitetində "Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda 10 -11 dekabr 2021- ci il tarixində keçirilən Beynəlxalq elmi konfransda iştirakına görə rektor Ş.Byramov tərəfindən verilmiş Sertifikat.

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :

1. Qarabağın əski və yeni tarixinə elmi realizm prizmasından baxış– “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda Beynəlxalq elmi konfransının materialları. 10-11 dekabr, 2021. Mingəçevir: MDU, 2021

C. Milli/beynəlxalq kitablar/Monografiya və ya kitablardakı fəsillər:

D. Milli lisenziyalı jurnallarda dərc olunan məqalələr (tezislər):

1.Şumer mədəniyyətinin meydana gəlməsi. Filologiya məsələləri №8. “Elm və təhsil” nəşriyyatı, Bakı, 2010, səh. 27-36.

2.Şirvanşahlığın tarixinədəir. Filologiya məsələləri, №1, “Elm və təhsil” nəşriyyatı, Bakı 2011, səh. 435-439.

3. Təhsilə və elmi tədqiqatçılara elmi yanaşmanın təsiri, Filologiya məsələləri, №6, “Elm və təhsil” nəşriyyatı, Bakı 2013, səh. 52-57.

4. XI-XV əsr Şirvanşahlar dövləttarixinin öyrənilməsi mənbələri, Filologiya məsələləri, №3, “Elm və təhsil” nəşriyyatı, **Bakı 2005, səh. 267-272.**

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):

1. XX əsrin 80-90-cı illərində Azərbaycanda milli müstəqillik şüurunun təşəkkülü və inkişafı. Elmi axtarışlar, VII toplu, “Nurlan” nəşriyyatı, 2002, səh.65-67.

2. 1918-ci ilin 18-31 martında Azərbaycanlıların soyqırımı, Elmi axtarışlar, XI toplu (Filologiya məsələlərinin xüsusi buraxılışı), “Nurlan” nəşriyyatı, 2004, səh.289-293.

3.Azərbaycanın maddi-mədəniyyət abidələri avropalı səyyahlarının gözü ilə, Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri, səh.117-119, Respublika Elmi konfransının materialları, Mingəçevir, 22-23 aprel, 2016.

4. Dağlıq Qarabağ qlobal siyasətin obyektı kimi. Xalq Cümhuriyyəti və Qarabağ.Qlobal tendensiyalar və Müasir Azərbaycan Respublika elmi konfransının materialları, Mingəçevir, 2018, 7-8 may, səh.480-482.

5.Normativ şəxsiyyət və gələcəyin tarixi “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar”mövzusunda Respublika elmi konfransının materialları, 6-7 dekabr 2019-cu il, s.216-218.

6.Azərbaycan əsgərinin rəşadəti və texniki innovasiyalara əsaslanan milli ordu Qarabağın azadlığının zəmanətiddir.Mingəçevir Dövlət Universiteti “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda Respublika Elmi Konfransının materiallarında, 11-12 dekabr 2020-ci il, 516-519.

F. Digər nəşrlər:

1. Alban xristianlığı və Qarabağ oğurlanmış tarix və milli sərəvtlər. Humanitar elmlərin öyrənilməsinin Aktual problemləri. (Ali məktəblər arası elmi məqalələr məcmuəsi) Bakı 2017 №3, səh. 310-314.

